

## Ҳағай

### *Birinchi wəhiy wə həlkning inkasi*

<sup>1</sup> Darius padixahning ikkinchi yili, alтинчи аyning birinchi kuni, Pərwərdigarning səzi Ҳағай пəyoлəmbər арқилик Xealtielning оoли, Yəhudaning waliyisi Zərubbabəlgə həм Yəhəzadakning оoли, bax kahin Yəxuaоја kəldi: —□

<sup>2</sup> Samawi қoxunlarning Sərdari boləan Pərwərdigar mundaқ dəydu: —

Bu həlk: «Wakti kəlmidi, Pərwərdigarning əyini qurux wakti tehi kəlmidi» — dəydu.□

<sup>3</sup> Wə Pərwərdigarning səzi Ҳағай пəyoлəmbər арқилик келип mundaқ deyildi: —

---

□ **1:1 «Darius padixahning ikkinchi yili, alтинчи аyning birinchi kuni»** — «Darius padixah», yəni «Darius Hispastes» (miladiyədin ilgiriki 521-485-yillar). Bu kün miladiyədin ilgiriki 520-yili, 29-awojust idi. «Alтинчи ay» — Muқəddəs Kitabta yil, aylar tiləja elinoqanda, Yəhudiylarning kona kalendari boyiqə həsablinidu («Təbirlər»nimu kərüng). **«alтинчи аyning birinchi kuni»** — hər аyning birinchi kuni həyt bolatti, Yerusalemда bu səzni anglioqan kixilər bəlkim az bolmisa kərak. **«bax kahin Yəxua»** — «kahin» muқəddəs ibadəthanida puқralar uqun məhsus qurbanliқni kəydürgüqi hadim. □ **1:2 «Bu həlk: «Wakti kəlmidi, Pərwərdigarning əyini qurux wakti tehi kəlmidi» — dəydu»** — muқəddəs ibadəthanini қayta qurux hizmiti 15 yil ilgiri baxlanəjanidi, birақ həlk baxқа əllərninг təhditigə uqrap, qurux hizmitidin қol tartқanidi («Əzra», 3-5-bablarni kərüng).

<sup>4</sup> Bu oʻy tehiqila harabə tursa, bu silər tahtaydin bezəlgən oyliringlarda yaxaydioqan waqitmu?□

<sup>5</sup> Mana, Pərwərdigar mundak dəydu: —  
— Kiliwatqininglar üstidə kəngül qoyup oylin-  
inglar!

<sup>6</sup> Terioqininglar kəp, yioqiwalidioqininglar az;  
Yəysilər, birak toymaysilər;  
Iqisilər, birak qanmaysilər;  
Kiyisilər, birak heqkandak illimaysilər;  
Ix həkqi aloquqi bolsa,  
Huddi ix həkqini təxük həmyanoqa saloanoqa  
ohxaxtur.■

<sup>7</sup> — Samawi qoxunlarning Sərdari boloqan  
Pərwərdigar mundak dəydu: —  
Kiliwatqininglar üstidə kəngül qoyup oylin-  
inglar!

<sup>8</sup> Taqka qikip, yaoaqni elip kelinglar, oyni  
qurunglar; xundak qilsanglar Mən uningdin  
hursən bolimən, xan-xərapkə eriximən, —  
dəydu Pərwərdigar.

<sup>9</sup> — Silər kəpni küttunglar, mana, erixkin-  
inglar az boldi; uni oygə epkəlgininglarda, Mən  
uni püwləp yokattim; bu nemə üqün? —

---

□ **1:4** «tahtaydin bezəlgən oyliringlar» — «tahtaydin bezəlgən» degən bu söz Təwratta pəkət Sulayman quroqan muqəddəs ibadəthanining bezilixi wə «Yəhoahaz padixah»ning ordising bezilixini təswirləx üqün bir qetim ixlitilgən. Xuningdin kərimizki, həklər bəlkim muqəddəs ibadəthanini quruxka 15 yil ilgiri təyyarlioqan yaoaqni hazir öz oylirini bezəx üqün ixlətməktə. Xunga ularning ikki gunahı bar idi: (1) Hudaning oyni quruxni keqiktürüx; (2) Hudaning oyi üqün təyyarlap qoyuloqan yaoaqni öz oyliri üqün ixlitix. ■ **1:6** Qan. 28:38; Mik. 6:14, 15.

dəydu samawi qoxunlarning Sərdari bolıan Pərwərdigar —

— Qünki Mening öyümning harabə bolıniıoıa qarimay, öz öyünlarni *selixka* yügürüxüp yürüwatisilər.

<sup>10</sup> Xunga üstünlarda asmanlar xəbnəmni bərməydu, zeminmu həsulini bərməydu; □ ■

<sup>11</sup> Mən zeminıoıa, taııka, ziraətlərgə, yengi xarablarıoıa, zəytun meyiıoıa, tuprakning ündürmilirigə, insanlarıoıa, mal-waranlarıoıa wə kollardiki barlık əjirlərgə kuroıaqqılıkni qakirdim. □

<sup>12</sup> Xuning bilən Xealtıəlning oıli Zərubbabəl həm Yəhəzadakning oıli bax kaıin Yəxua wə həlkning qaldisining həmmisi Pərwərdigar Hudasing awaziıoıa, xuningdək Pərwərdigar Hudasing Ҳағай pəyoıəmbərni əwətxi bilən, uning səzlırigə kulak saldi; həlk Pərwərdigar aldida korkti.

<sup>13</sup> Andin Pərwərdigarning əlqisi Ҳағай Pərwərdigarning həwirini həlkqə yetküzüp:

— «Mən silər bilən billidurmən» — dəydu Pərwərdigar, — dedi. <sup>14</sup> Wə

Pərwərdigar Xealtıəlning oıli, Yəhudaning waliyisi Zərubbabəlning roıini, xundakla

---

□ **1:10** «Xunga üstünlarda asmanlar xəbnəmni bərməydu» — xəbnəm, bolupmu 8- wə 9-ayda pixidiıoıan mewə yaki axlıkni yegiləxtin saklaxta muıim rol oynaydu. ■ **1:10**

Қан. 28:23 □ **1:11** «Mən zeminıoıa, taııka, ziraətlərgə, ... kollardiki barlık əjirlərgə kuroıaqqılıkni qakirdim» — «kuroıaqqılık» ( ıbraniy tilida «horəb») həm «harabə» degənlər bir-birigə ohxap ketidiıoıan səzilər — Hudaning öyi «harabə» bolsa, ularıoıa «horəb» (kuroıaqqılık) bolıdu.

Yəhəzadakning oqli, bax kaһin Yəxuaning roһini һəm һəlk қaldisining һərbirining roһini қozoғidi; ular samawi қoxunlarning Sərdari boləqan Pərwərdigar Hudasing əyigə kelip ixlidi.

<sup>15</sup> Bu Darius padixahning ikkinqi yili, altinqi ayning yigirmə tətinqi күni idi.□

## 2

### *Ikkinqi wəһiy — rioғətləndürүx*

<sup>1</sup> Yəttinqi ayning yigirmə birinqi күni, Pərwərdigarning səzi Ҳағай pəyoғəmbər арқиліk kelip mundaq deyildi:□ <sup>2</sup> — «Xealtielning oqli, Yəhudaning waliyisi Zərubbabəlgə, Yəhəzadakning oqli, bax kaһin Yəxuaəqə һəmdə һəlkning қaldisioғə sөz қilip ulardin:

<sup>3</sup> «Aranglardin əyni qaoғdiki xan-xəрəptə boləqan bu əyni kərgənlərdin kim bar? Silər һazir unioғə қandaқ қaraysilər? Nəziringlarda u һeqnemigə ərziməydu,

□ **1:15 «Bu Darius padixahning ikkinqi yili, altinqi ayning yigirmə tətinqi күni idi»** — Ҳағай bexarət берip, һəlk Hudaning əyidə ix baxlioғuqə 23 күn өtti. Bu waқit һosul yioғidoғan pəsil boləqaqə, ix bəlkim һosulni yioғip boləqandin keyin baxlanəqan. □ **2:1 «Yəttinqi ayning yigirmə birinqi күni»** — bu күn «kəpilər һeyti» («kəpə tikix һeyti»)ning əng ahirki күni bolup, һəlkning kəp bir қismi Yerusalemda boləqan bolux kerək.

xundakmu?» — döp sorioşin. □ 4 — Birak hazir, i Zərubbabəl, jasarətlik bol, — døydu Pərwərdigar, — Yəhozadakning oşli, bax kahin Yəxua, jasarətlik bol; zemindiki barlik həlk, jasarətlik bolup ixlənglar, — døydu Pərwərdigar.

— qünki Mən silər bilən billidurmən, — døydu samawi qoxunlarning Sərdari boləan Pərwərdigar.

5 — Misirdin qikқан waқtinglarda silərgə əhdə kıləan sözüm wə Mening Rohim aranglarda turup kəldi; hərgiz kərkmanğlar.

6 Qünki samawi qoxunlarning Sərdari boləan Pərwərdigar mundak døydu: —

— Yənə pəkət azəina waқittin keyin Mən asmanlar, yər yüzi, dengiz həm kuruklukni təwritimən; □ ■

---

□ 2:3 «**Aranglardin əyni qaoşdiki xan-xəreptə boləan bu əyni kərgənlərdin kim bar? Silər hazir uningəya qandak qaraysilər? Nəziringlarda u heqnemigə ərziməydu, xundakmu?»** — Sulayman padixah saləan həywətlik muқəddəs ibadəthana (miladiyədin ilğiriki 587-yili) Babil təripidin wəyran kılinoşan. Bu wəqə Hagay söz kıləan waқittin 67 yil ilğiri boləaqça, əsli ibadəthanining xan-xəripi yengi ibadəthaniəya qaraydioşan bəzi bowaylarning esidin qikmioşan boluxi kərək. «əyni qaoşdiki xan-xəreptə boləan bu əy» wə «uningəya qandak qaraysilər?» degən səzler ispatlayduki, Huda nəziridə məyli Sulayman kuroşan yaki bu waқittiki həlk kuroşan ibadəthana bolsun, hər ikkisini «bir» döp həsablaydu. □ 2:6 «**... asmanlar, yər yüzi, dengiz həm kuruklukni təwritimən**» — muxundak səzler baxça pəyoşəmbər yazmiliridimu tepilidu (məsilən, «Yəxaya» 13-bab, «Yərəmiya» 4- həm 10-bab, «Yoel» 2-bab, «Naşum» 1-babta). Xübhisizki, bular «Pərwərdigarning küni», yəni ahirki zamanni kərsitidu. ■ 2:6 Ibr. 12:26,27

7 Mən barlik əllərni təwritimən; nətijidə əllərning sərhil ətiwar nərsiliri elip kelinidu. Mən muxu əyni xan-xərəpkə toldurimən, — dəydu samawi qoxunlarning Sərdari boləqan Pərwərdigar.

8 — Kümux Meningki, altun Meningki, — dəydu samawi qoxunlarning Sərdari boləqan Pərwərdigar. □

9 — Bu əyning keyinki xan-xəripə əslidikidin zor bolidu, — dəydu samawi qoxunlarning Sərdari boləqan Pərwərdigar, — wə Mən muxu yərdə aramlık-hatirjəmlıkni ata kəlimən, — dəydu samawi qoxunlarning Sərdari boləqan Pərwərdigar». □ ■

*Üqinqi wəhiy — Hudaning xəpkiti wə bərikiti*

10 Darius padixahning ikkinqi yili, tokkuzinqi ayning yigirmə tətinqi künə, Pərwərdigarning səzi Hagay pəyqəmbər arkilik kelip mundak deyildi: —

□ **2:8 «Kümux Meningki, altun Meningki, — dəydu ... Pərwərdigar»** — xu dəwrdə dunyadiki kəp kəsim altun-kümux Pars imeriyəsining qolida idi. Məzkur bexarəttin azraqə bir məzgildin keyin, Pars imperatori Darius tərpidin: «İsrailning ətrapidikə yurtlardin imperatorqə elinqan bajlarning qong bir kəsimini ayrip, bu pulni «Pərwərdigarning əyini qiraylık yasax üqün ixlitix kerək...» degən bir yarlık qüxürüldi («Əzra» 4-6-babni, xundaklə «qoxumqə səz»imizni kərüng). □ **2:9 «Bu əyning keyinki xan-xəripə əslidikidin zor bolidu»** — bu bexarətning əməlgə axuruluxi nəhayiti əjayib boldi. Səz kəp boləqəqə, xərhini «qoxumqə səz»imizgə qoyduq. ■ **2:9** Mis. 23:20-22; Yər. 31:31-34; Əz. 36:26-28; Mat. 3: 11-12; 11:10; 24:12-16; Mar. 1:2; Luqə 1:76; 7:27; Yh. 2:13-17; Yəx. 40:3; İbr. 8:6; 12:24

11 «Samawi koxunlarning Sərdari boləlan Pərwərdigar mundaq dəydu: —

Kahinlarəqa səz kilip ulardin Təwrat-kanuni toqruluk: —

12 «Birsi tonining etikidə «*Hudaəqa* atalojan gəx»ni kəturəp ketiwatkinida, uning etiki nanəqa, umaqqa, xarabqa, zəytun mayəqa yaki həkəndaq ax-ozukqa mundakla tegip kətsə, undaqta u nərsilər «*Hudaəqa* atalojan» bolamdu?» — dəp soriojin».

Kahinlar jawabən: «Yaq» — dedi.□

13 Wə Ҳағай: «Birsi jəsətkə tegip «napak» boləlan bolsa, u bu ax-ozukning kəysibirigə təgsə, undaqta ax-ozuk napak bolamdu?» — dəp soridi.

---

□ 2:12 «**birsi tonining etikidə «Hudaəqa atalojan gəx»ni kəturəp ketiwatkinida, uning etiki .. həkəndaq ax-ozukqa mundakla tegip kətsə, undaqta u nərsilər «Hudaəqa atalojan» bolamdu?»** — «Hudaəqa atalojan gəx» (yaki «mukəddəs gəx») — Musa pəyoəmbərgə quxürəlgən kanun boyiqə, birsi Hudaəqa «gunah kurbanliki» («gunahni tilidiojan kurbanlik»), «inak kurbanliki» yaki « kurbanliki»ni kiləlanda, bu kurbanliqlardin məlum parqə gəx kurbanlik kilmaqci boləlan kixining yardimidə boləlan kahinoqa ayrip berilgən. Bu gəx «Hudaəqa atalojan gəx» (yaki «mukəddəs gəx») dəp atalojan, bu gəxni pəkət kahin wə uning ailisidikilər yeyixkə bolidu.

Kaħinlar jawabən: «U napak bolidu» — dedi.□

14 Andin Hagay jawabən mundaq dedi: — «Pərwərdigar: «Əmdi bu həlk, bu «yat əl» Mening aldimdimu xundaqtur, ularning qollirida ixləngənlirining həmmisimu xundaqtur, xuningdək ularning xu yərdə Manga

---

□ **2:13 «Birsi jəsətkə tegip «napak» boləqan bolsa, u bu ax-ozuqning qaysibirigə təgsə, undaqtə ax-ozuq napak bolamdu?»** — «napak boləqan» — Musa pəyğəmbərgə qüxürülgən qanun boyiqə, birsi jəsətkə yaki jəsət qoyuloqan jayoqa təgsə, yaki bəzi hil kesəl kixilərgə təgsə, «napak» dəp həsablənoqan. U bir məzgil (bəzidə bir kün, bəzidə bir həptə) ayrim turuxi kerək idi. Ayrim turoqandin keyin oqusul qilip (pütünləy yuyunup) andin «pak» dəp həsablənoqan.

hər bir sunoqanlirimu napaktur» — døydu. □  
 15 — Əmdi hazır kəngül koyup oylininglar —  
 Bügündin baxlap, muxu waqittin tartip  
 kəringlar — taki Pərwərdigarning  
 ibadəthanisidiki tax üstigə yənə bir tal tax  
 koyuluqə, □ 16 xuningdin ilgiriki künlərdə,

□ 2:14 **«Pərwərdigar: «... ularning qollirida ixləngənlirining həmmisimu xundaktur (napak, demək), xuningdək ularning xu yərdə Manga hər bir sunoqanlirimu napaktur» — døydu»** — «xu yərdə» degən səz bəlkim «napak qollirida» degənni kərsitixi mumkin. **«Pərwərdigar: «Əmdi bu həlk, bu «yat əl» Mening aldindimu xundaktur, ularning qollirida ixləngənlirining həmmisimu xundaktur, xuningdək ularning xu yərdə Manga hər bir sunoqanlirimu napaktur» — døydu»** — bu toluk səz Israiləqə nahəyiti eəqir idi. Israil əzi kapir bir «yat əl» boləqan ohxaydu. Ulardiki harəbə boləqan muqəddəs ibadəthanining əzi ularning «pərwəyim pələk» degəndək bihudluk gunahliroqə guwah beridu. Musa pəyoqəmbərgə quxürülgən qanun boyiqə, gunahlar pəqət «qan təkülüp qilinoqan qurbanlik»lar arkilik «yepiloqan» bolidu. Biraq muqəddəs ibadəthanining əzi harəbə bolup, ular sunoqan qurbanliklarni əzlrining «napak qolliri» tüpəylidin «napak boldi» desək, əmdi ular qandakmu pak bolalaydu? «Kim napak nərsilərdin pak nərsini qiqiralaydu? — Həqkim!» («Ayup» 14:4). Pəqət rəhim-xəpəkətlik bir Huda Əzi napak həlqi üqün bir ix qilsa, andin kutquzuloqili bolidu. Əmdi Huda (15-ayət) ularning gunahliirini kəqürüm qilip, ularəqə ümid beridu. Uning qandak yol bilən ularning gunahliirini kəqürüm qiləqanliqi eytilmidi. Bu məsililərgə boləqan jawab (yəni Hudaning ahirida adəmlərnə gunahdin paklax üqün nemə ix qiləqanliqi) pəqət Injildin tepilidu. □ 2:15 **«Ibadəthanisidiki tax üstigə yənə bir tal tax koyuluqə...»** — Hagay pəyoqəmbər səz qiləqandin keyin, həlk qayta qurulusning hizmitini yengiwaxtin baxliqan kungiqə, yəni «ikkinqi yili, altinqi ayninq yigirmə tətinqi küni» (27-Sentəbr)gigə degənliktur.

birsi «yigirmə kürə»lik bir dəwə axliqni aloqili kəlgəndə, mana pəkət on kürila qıqti; birsi xarab küpidin əllik komzək aloqili kəlsə, mana pəkət yigirmə komzək qıqti. □ 17 Mən qolliringlar bilən ixligen barliq ixliringlarda siləni judun, hal wə məldür apətliri bilən urup kəldim; birak silər yenimoqa kaytmidinglar. □ ■ 18 Əmdi etünimənki, kəngül qoyup oylininglar — bu kün, yəni tokkuzinqi ayning yigirmə tətinqi künidin baxlap, muxu wakittin tartip, — yəni Pərwərdigarning ibadəthanisining kayta quruluşini baxliqan künidin keyinki ixlaroqa kəngül qoyup oylininglar; 19 danlar ambaroqa yioqildimu? Üzüm talliri, ənjür, anar həm zəytun dərəhliri heq mewə bərmidi. Birak Mən bu kündin baxlap siləni bərikətləymən». □

### *Tətinqi wəhiy — Ahirki zaman ••• Zərubbabəl toqruluk*

□ 2:16 «xuningdin ilgiriki künlərdə, birsi «yigirmə kürə»lik bir dəwə axliqni aloqili kəlgəndə...» — «ilgiriki» — İbraniy tilidiki bu söz bəzidə «ilgiriki», bəzidə «keyinki» degənni bildüridu. Qoxumqə səzlimizdə «ilgiriki» degən təjrimimizning səwəbini eytimiz. □ 2:17 «Mən qolliringlar bilən ixligen barliq ixliringlarda siləni judun, hal wə məldür apətliri bilən urup kəldim; birak silər yenimoqa kaytmidinglar» — Hagay pəyoqəmbər muxu yərdə Təwrat «Am.» 4:9ni nəkil kəltüridu. ■ 2:17 Hag. 1:11 □ 2:19 «...danlar ambaroqa yioqildimu? Üzüm talliri... heq mewə bərmidi. Birak Mən bu kündin baxlap siləni bərikətləymən» — bu 16-19-ayətləni qoxumqə səzlimizdə təhlil qilimiz.

20 Wə Pərwərdigarning səzi xu ayniq yigirmə tətinqi küni Ҳағайоға иккинқи кетим келип мундақ дөйildi: —

21 — Yəhudaоға waliy bolоqan Zərubbabəlgə sөz қилип мундақ дегин: —

— «Mən asmanlarni, zeminni təwritixkə təmxiliwatimən;□

22 Padixahlıqlarning təhtini ərüwetimən, əllərninq padixahlıqlirining küqini yokitimən; jəng hərwiliri həm uning üstidə olturoqanlarni ərüwetimən; atlar wə atlık əskərlər, ularning hərbi öz qerindixining қилиқи bilən mollaq atқuzulidu.■

23 Xu күnidə — dөydu samawi qоxunlarning Sərdari bolоqan Pərwərdigar —

Mən seni, yəni Xealtəlning oоqli Zərubbabəlni alimən, — dөydu Pərwərdigar — andin seni huddi mөһürlük üzükümdək қilimən; qünki Mən seni talliwaldim, — dөydu samawi qоxunlarning Sərdari bolоqan Pərwərdigar».□

---

□ 2:21 «Mən asmanlarni, zeminni təwritixkə təmxiliwatimən» — bu sөzlər (wə 22-ayət) 6-7-ayətlərdikigə ohxax, bəlkim ahirқи zamandiki ixlarni kərsitidu. ■ 2:22 Dan. 2:44-45; Yo. 2:10, 31; 3:15; Yəx. 2:12-22; 13:6-13; 24:23; Am. 8:9; Mat. 24:29; Ros. 2:20; Wəh. 6:12-13. □ 2:23 «Mən seni, yəni Xealtəlning oоqli Zərubbabəlni alimən,... andin seni huddi mөһürlük üzükümdək қilimən; qünki Mən seni talliwaldim» — bu bexarətninq əməlgə axuruluxini «qоxumqə sөz»imizdə tiloқа alimiz.

**Muq ddes Kalam (y ngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright   2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5